

Multikulturalizm - Qərb fəlsəfi fikrində özünə yer tapmış mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı mənasında işlənir. Fəridə Cəbrayılovanın fikrincə müasir Azərbaycan mədəniyyətinin təhlili göstərir ki, problemə siyasi-fəlsəfi yanaşma iki səviyyədə özünü göstərməlidir: o, yəni multikulturalizm dünyani və onun mədəniyyətini anlamalıdır. Azərbaycanda müxtəlif mədəniyyətlər, şüur tipləri mövcuddur. Büttün müasir mədəniyyətlər kimi, Azərbaycan mədəniyyəti vətəndaş cəmiyyəti şəraitində multikultural xarakter daşıyır. Qloballaşma və hüquqi dövlət quruculuğu bütün mədəniyyətlərdə multikultural xüsusiyyət yaradır. Mədəniyyətin milliliyi ilə yanaşı, multikulturalizm də bu sahəye daxil olur, bu isə keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni baxışlarla yanaşmağı tələb edir. Kütləvi şüurda özünəməxsusluq dedikdə

R.Asanova multikulturalizmin müasir qloballaşma və demokratikləşmə dövründəki vəziyyətin dən bəhs edərək göstərir ki, "multikulturalizm" konsepsiyası qloballaşma, müasir dünyada baş verən mədəni universalizasiya və unifikasiya meyillərinə eks olaraq mədəni müxtəlifliyin ifadəsi olan bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayısını bəşər mədəniyyətində harmoniyanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən bigənəlik mövqeyi tədricən yerli-lək, immiqrat mədəniyyətlərinə diqqət və qayığının beynəlxalq qurumlar səviyyəsində dəstək almاسına qədər təkamül etmişdir. Müəllif diqqətə çatdırır ki, Qərbədə mədəniyyətin texniki-texnoloji aspektinin inkişafı, onun bütün dünyaya yayılaraq texnosivilizasiya kimi tezahür etmesi biz bilirik ki, mədəniyyətin "məhv, sonu, qurban fəlsəfəsi" kimi konsepsiyaların ortaya gəlməsini haqlı olaraq şərtləndirmişdir. Bu, başa düşülən, dərk edilmiş bir narahatlıq idi və bu istiqamət modernləşmə dalağasında bir daha aktuallaşdır. Elmi tərəqqisi ilə, maddi bolluqla, mənəvi kasadlıq və "qitliq" arasındaki uğurum genişləndikcə, elmin özünə də şübhə ilə yanaşan irrasionaliz-

mövcuddur. K.Qasımovanın göstərdiyi kimi Azərbaycanda müxtəlif parlaq və milli-mənəvi və konfessional özəlliklərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olduları kimi, başqa mədəniyyətdən də istifadə etmək imkanına malikdirlər. Bu mənada Azərbaycan hüquqi-milli dövlət olmaqla yanaşı, həm də, qloballaşdırıcı dövlətdir. Azərbaycanda multikulturalizmin yaranmasında və inkişafında müasirleşmə və azərbaycanlıq ideologiyası əsas rol oynamışdır. Əsas qayesini milli, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi təşkil edən azərbaycanlıq ölkəmizdə multikulturalizmi, Azərbaycanı özünə vətən seçmiş bütün millətlərin və etnik qrupların vəhdət halında, dostluq, əmin-amanlıq şəraitində yaşıadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi taleplerini eks etdiren mənəvi fenomendir. Azərbaycanlılığın ümumi universal ruhi-mənəvi ehəmiyyəti haqqında R.Aslanovanın fikirləri diqqətəlayiqdir.

Yalnız torpağımızda yaşayan müxtəlif etnik və dini mənşubiyətli insانlara üvanlamaqla kifayətlenməyib, coğrafi sərhədə və məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnişafına Dövlət Dəstəyi Fondu ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

Multikulturalizm vətəndaş cəmiyyətinin əsas xüsusiyyətidir

ənənəviliqlikə bağlılıq, müəsirlilik dedikdə isə qərbələşmə nəzərdə tutulur.

Professor İ.Məmmədzadə qlobal mədəniyyətin mənşəcə Amerika mədəniyyəti olduğunu göstərir. O, amerikanızmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən biri kimi ABŞ-in öz mədəniyyətlərini multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir. Avropada multikulturalizm ünsürləri gec yarandı. ABŞ-da multikulturalizmin inkişafda ehəmiyyətini yaxşı anladılar. Qloballaşma və demokratikləşmə sayəsində multikulturalizm ümumi xarakter kəsb edir. Məlumdur ki, mədəni birlik mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməkdədir.

Multikulturalizm - mədəni müxtəliflik bütün bəşəriyyəti düşündürən problemlərə çevrilmişdir. Qərb tədqiqatçısı S.Xantingtan "Sivilizasiyaların toqquşması" əsərində multikulturalizm məsələsinə də toxunaraq yazır: "Soyuq müharebə"dən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nəsiyasi, nə iqtisadi, nə de ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər: "Biz kimik?" sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr - yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız "kim" olduğunu biləndən, müəyyənləşdirəndən sonra hər bir xalq yaşayış siyasetini müəyyənləşdirməyə başlayır..."

Hüquqi dövlət quruluğu prosesində vətəndaş cəmiyyətinin təşəkkülü zamanı mədəniyyətdə mədəni-milli identik, mədəni özünməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir güclənir.

me meyilli mövqelər çoxalmağa başladı.

R.Asanova mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formallaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığının mühüm rol oynadığını göstərir. "Mədəniyyətin differensiyasi gedisində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identifikasi nümunələrindən biri, sistem yarıdcı faktor qismində, konkret etnik birliliyə başqasına münasibətdə təşkilatlaşdırın qüvvə rolunda çıxış edir. Bu və ya digər amilin rolu və ehəmiyyəti əsasən nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmen müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyət, qarşidurma, özgəlik kimi başa düşülmüşdür".

Politoloqlar, o cümlədən, Rassim Quliyev və Fəridə Cəbrayılova multikulturalizmdə iki əsas cəhətə diqqət yetirirlər: 1. Mədəniyyətin inkişafında fərqlilik əsas amilə çevrilir; 2. Mədəniyyətdə perərxılıq dağılır. Sosial-mədəni paradiqmaların əvəzlənməsi prosesi baş verir. Mədəniyyətlərin qarşılıqlı əlaqəsi böyük mədəni innovasiyaların inkişafına səbəb olur.

Müasir Azərbaycan Respublikası milli hüquqi dövlət quruluğunda uğurlar qazanan bir ölkə kimi regional qloballaşma parlaq nümunə hesab edilir. Bütün millətlərin və milli azlıqların bərabər hüquq əldə olunduğu multikulturalizmin inkişaf etdiyi Azərbaycanda millətlərin və milli azlıqların mədəniyyətləri arasında dialoq azadlığı

fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə də məhz azərbaycanlıq ideologiyasıdır. Azərbaycanlılığın cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının, insanların mənəvi səfərberliyi və vəhdətinin başlıca amilidir.

İctimai varlığın meyil və istiqamətlərini müəyyən edən ideologiya olmadan cəmiyyət "ideya boşluğununa" yuvarlana, nəticədə, tənəzzülə uğraya bilər. İdeologiya elə ümumi, ruhi-mənəvi təməldir ki, onsuz heç bir mədəniyyət və sivilizasiya mövcud ola bilməz. Azərbaycanlılığın məfkurəsi və dəyəri bundadır ki, onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli-etnik qrup və azlıqlar birleşir, "azərbaycanlı" adlanırlar.

Torpağımız çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə və coğrafiyasına onların sürəkli sadıqlığı və mənşubluğu, bünövşədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətində intişar tapmışdır. Azərbaycanın və azərbaycanlılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qurur duyan bütün insanların maddi və mənəvi gücündə qüdrətindədir. Bu səbəbdən də azərbaycanlılığın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da hemişə olmuşdur. Azərbaycanda multikulturalizmin yaranması xalqın özünün tolerantlığı, demokratikliyi, açıqlığı ilə bağlı amildir: xalqımızın tarixi kökləri təleyin hökmü ilə bütün dünyaya səpələnmiş

ümumtürk etnosuna gedib çıxır. Bununla yanaşı, coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, en müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır.

Bütün bu cəhətlər Azərbaycanı çoxmilletli, çoxdilli, multikultural, demokratik ölkəye çevirmişdir. Azərbaycanın multikultural keyfiyyətləri bütün dünyada etiraf edilir. Bu mənada, rus tədqiqatçısı Y.Jdanovun fikirləri ölkəmizdə multikulturalizmin inkişafı barədə ümumi təsəvvürleri ifadə edir: planetdə başqa elə bir bölge yoxdur ki, buradakı kimi onlara xalq çox uzun müddətə və birlikdə yaşımiş olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərlərini xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərərə münəsibətlər, əməkdaşlıq və qarşılıqlı anlaşılma probleminə dünyadan diqqətini bu qədər cəmlestirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli və inətəhasizdir.

Azərbaycanda multikulturalizmin inkişafına ümumdünya maraşını sübut edən dəlillərdən biri de yaxınlarda multikulturalizmə həsr edilmiş "Bakı Beynəlxalq Humanitar Forumu"nın keçirilməsi, əsasında isə demokratik tolerant, multikultural bir ölkə kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsidir. Azərbaycanın multikultural ölkəsi tərəfindən rəngarəng tərkibli olmasından ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayış onlara etnik-dini birliliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

Akademik R.Mehdiyev ölkəmizi multikultural bir məkana çevirən

azərbaycanlıq ideologiyası yaratmış və inkişaf etdirmişdir. O, Ulu Öndər Heydər Əliyevin göstərdiyi fealiyyət haqqında deyir: "Xalqımızın tarixi keçmişinin, günümüzün reallıqlarını, ümummilli psixoloji yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik, yeniliklərə açıq, konstruktiv rol oynayan ideoloji inkişaf konsepsiyası kimi azərbaycanlıq ideologiyasının yaranması və yayılması müstəqillik illərində Heydər Əliyevin məqsədyönüllü fealiyyətinin nəticəsi olmuşdur". Azərbaycanda multikulturalizm üzrə tədqiqatçı-professor R.Aslanovanın qeyd etdiyi kimi, ölkəmizdə bir aile kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talyşlar, ləzgiler, avarlar, kürdlər, tatarlar və başqları özlerini azərbaycanlı adlandıırlar. Bu xalqların mənəvi yaddaşları tarix boyu zərdüştilərdən başlamış dünyadan bütün əsas dinlərinin ən ülvə, bəşəri dəyərləri ilə daim zənginləşmişdir ve medəniyyət və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövr勒ində özünün rəngarəng tərkibli olmasından ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayış onlara etnik-dini birliliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

**Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**